

Akademik Nərgiz PASAYEVA:

“İdrakin ilhamı mənəvi impulslardan güc alır”



M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) “Universitetlər, cəmiyyət və bəşəriyyətin gələcəyi” mövzusunda beynəlxalq forum keçirilib.

AZERTAC xəbər verir ki, 1500-ə yaxın iştirakçı və qonağın - Rusyanın və xarici ölkələrin aparıcı universitetlərinin rektorlarının və prezidentlərinin, elmi təşkilatların, akademik dairələrin, dövlət orqanları təmsilcilerinin, tənmiş alımların və ictimai xadimlərin iştirak etdikleri tədbirdə MDU-nun rektoru, akademik Viktor Antonoviç Sadovniçi, Rusiya Rektorlar İttifaqının vitse-prezidenti, Privoljsk Federal dairesi ali məktəblər Şurasının sədri, N.I.Lobachevski adına Nijni Novgorod Dövlət Universitetinin prezidenti Roman Qriqoryeviç Stroganin, Bolqarıstan Elmlər Akademiyasının sabiq sədri, Sofiya Universitetinin rektoru Blaqovest Sendov çıxış ediblər.

M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayevanın forumdakı plenar məruzəsi iştirakçılar tərəfindən maraq və rəğbətlə qarşılanıb.

“Təhsil məsələləri çoxcəhətlidir, birmənli deyil. İlk baxışdan belə görünür ki, tədris prosesinin idarə olunmasının bütün reseptləri artıq yaradılmışdır. Belə düşünmək olar ki, hər şey tamamilə aydınlaşdır - biz bilikləri toplamalı, ötürməli və qiymətləndirməliyik. Bəs, əsas nəticəyə - qazanılan biliklərin insanın şurur və təfəkkürünü zənginləşdirdiyi və maarifləndirdiyi pozitiv dönüş nöqtəsinə necə yetişməli? Axi, sonra məhz şurur aparıcı olacaq və yalnız o, biliyi bu və ya digər yolla aparaqdır. Başqa sözlə, sadəcə, yalnız konkret mütəxəssis hazırlamaq deyil, mənəvi-əxlaqi prinsiplər və yüksək məziyyətlərə sahib olmaq üçün insanı necə öyrətməli, necə savadlandırmalı? Bu məsələni tarix kontekstində nəzərdən keçirsek, tarixən ilkin impulsun və bazanın yalnız bilik deyil, həm də səbatlı vicdan, derrakənin gücü və əxlaqın olduğu proseslerin fərqini aydın göra bilərik.

Sovet dönməndə bizlər - filoloqlar illərlə sənəti sosrealizm metodologiyasından istifadə etmişik. “Sovet ədəbiyyatının optimizmi” prinsipi neinkin saxta elmi formulu, doktrinəni ehtiva edirdi, hemçinin bir çox hallarda bu şəmpət gənc insanın beynini pozur, köhnə düşüncə sistemində yaşayan insanları barışmaz edirdi. O zamanlar ferqli düşünən və fərqli yazan insanların qarşısında hələ çox manələr durdu. Çünkü təhrif edilmiş nəzəri biliklərin doğruduğu aləm ədəbiyyatlaşmış dərslikləri ilə məhdudlaşdırılmış, onlarla bitmirdi. Vaxtılıq bu qəbildən olan biliklər milyonların şururunu təhrif etmişdi və heç kimin poza bilmədiyi tarzlığı yalnız ideoloji ehkam, göstəriş və metodologiyalarдан real şəkildə azad olan sələf alımların həllədici təsiri bərqrər edirdi.

XXI əsrde bilik və təhsil vasitəsilə kütlələrin şururunu düzgün idarə edə biləcəyikmi? Heç də sadə olmayan bu sualın cavabı, şübhəsiz, müsbət olmalıdır. Əks halda, biliklər əsas missiyasından - cəmiyyətin ləyaqətini, asayışını, rifahını və inamını təmin etməkdən məhrum olacaqdır. Dünyanın cari durumunda skeptiklər bu ali prinsipləri sadələvh və səmərəsiz adlandıra bilərlər. Sərr deyil ki, bəzən belə dayaz düşüncələr bütöv bir həmfikirlər orduzu toplaya bilir. Təhsil prosesində ən çətin məsələ müasir tədrisin dağdırıcı, etinasız pragmatizmə və praktizmə yuvarlanmasına yol verməməkdir. Qəlb, insan təbiəti, şəxsiyyət təhsil sistemində bu ən çətin prosesin keyfiyyətinə, etibarlılığına və funksionallığına zəmanət verilməsinə təsir edən əsas amillərdir.

İstənilən insan erkən uşaqlarından real həyatı olayların və durumların heç də birmənli olmaması, bəzən isə ağır olması faktı ilə evvelcə nəzəri, sonra isə real şəkildə üzləşir. Və bu və ya digər situasiyada fərdin hərəket və əməllerinin özüntütəşkilin və şəxsi intizamın hansı meyarları ilə şərtlənəcəyini heç kim deyə bilmez. Idealda, məhz məktəbdə atılan ilk addımlar, daha sonra isə biliklərin əldə olunmasına aparan yol, ən müsbət keyfiyyətlərə şövkənləndirmək insanı böyük aləmə hazırlamalıdır.

Bu mərhələdə yalnız kitablardakı müdrik fikirlər deyil, bu və ya digər biliklərin daşıyıcısı olan insanlarla şəxsi temas da çox önemlidir; onların həyat fəlsəfəsi, baxışları, daxili ələmləri və prinsipləri çox önemlidir; təhsil mühitinin özü və onun atmosferi, biliklərin gücünə inamın ruhu, energetikası önemlidir.

Innovasiya əsri olan hazırkı dönmədə məhz humanitar elmlər, sosial dəyərə malik elmlər qlobal miqyasda böyük əhəmiyyətə malikdir. Dəqiq elmlərin, innovativ layihələrin istənilən nailiyyətləri və ya uğursuzluqları gec-tez humanitar tərkibli və müxtəlif problemlərlə üzləşir, kəsişir. Hətta dahi bir əqlin eyforiyası ali yönümlü qadağanı pozmaq cəzbəsi qarşısında duruş gətirmədikdə, humanitar təlimlərin etik, əxlaqi və mənəvi ehkamları, humanitar elmlərin qiymətləndirmə meyarları, dəyər şkalaları əyləc rolunu oynayır.

Bilirik ki, mütləq şəkildə hamı üçün ümumi olan ideyalar mövcud deyil. Bizə o da məlumdur ki, biliklər anadangəlmə olmur, deməli, mənəvi-əxlaqi prinsiplər də anadangəlmə ola bilməz. Yeni dövr fəlsəfəsində sensualizm konsepsiyasının müəllifi, XVII əsr ingilis alimi və mütefəkkiri Con Lokk yazılırdı: “Kimdəsə anadangəlmə ideyalar varsa, həmin şəxsden onların necə və nə qədər olduğunu öyrənməyə şad olardım”. Yəni onlar anadangəlmə ola bilməz. Çox vaxt çılğın dərkətə, duyma istəyi, bilikləre meyil hissiyyatı təcrübə, sensual qavrama sayesində meydana çıxır. Aristotelin fikrinə, “ağıl qavramağa başlayanda ideyaları kəsb edir”. Fikrimizcə, qavrayışın, ideyaların və mənəvi-əxlaqi qaydaların ümumiliyi müasir təhsil prosesinin əməli müstəvisində daha fəal və dərin təzahürünü və tətbiqini tələb edən mühüm platformadır. Qlobal baxımdan, ümumbəşəri intellektual mühit, məktəblər və universitetlər, elmi müəssisələr müasir dünyani bir çox təhdidlərdən qoruyan adekvat və xilasedici buferin qorunub saxlanması təmin edən qüvvələrdir, möhkəm bazalardır. İnsanlar kin-küdürütdən, qətlərdən və beynəlxalq intriqalardan beziblər.

Fikrimcə, mənəviyyat yolu ilə saflaşdırılan şüura və ağılın inamın bilik vasitəsilə dəstəklənməsi müasir təhsil və elmin əsas vezifəsidir. Qlobal aləmdə bir-birimizlə müasir elm və təhsil mühiti vasitəsilə dialoq apara bilib-bilməməyimiz isə özümüzdən asılıdır. Biz isteməzdik ki, gələcək nəsillər humanitar qarmanın və əldə olunan biliklərin mənəvi dərkinin önəmi barədə mücərrəd və dumanlı təsəvvürlərə malik olsunlar. Bəzən kitablarda da səhvələr ola bilər. Müəyyən mərhələdə biliklərin də bu və ya digər dərəcədə yanlış olması mümkün. İndi bəzən elektron texnikaya davranmağı uşaqlar bizə öyrədir. Lakin mənəvi, yüksələn dəyərlərin ötürülməsi prosesi şəxsiyyəti, gələcək nəsilləri maarifləndirməyi, onlara təhsil verməyi özünə vəzifə seçmiş insanların üzərinə düşməlidir. Xəyalı səcdəgaha çıxarılmış bu sakral fikri baş verəcək heç bir yüksək texnoloji inqilab durdura bilməz. Çünkü idrakin ilhamı mənəvi impulslardan güc alır.

Daha çox mənəvilik, estetik tərbiyə, kreativlik, mücərrəd təfəkkür, təxəyyül, sosial açıqlıqdan keçən ağıl fantaziyaları, həyat sevgisi harmonik şəxsiyyətin formallaşmasına yardımçı ola bilər. O zaman Diogenin gün işığında yandırıldığı fənər axtarışda olanı tapacaq.

Bəli, biz bilirik ki, bütün yollar Məbədə doğru getmir, lakin ona doğru aparan, Göt ilə Yer qarşısında bərəət qazanmış Yol bizi buraya - Moskva Dövlət Universitetinə gətirdi!”

Xatırladaq ki, bu il fevralın 27-də MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyası üzvlərinin ümumi toplantısında M.V.Lomonosov adına MDU-nun rektoru akademik Viktor Sadovniçinin təqdimatı ilə yekdilliklə akademik (əcnəbi üzv) seçilib. 4 il əvvəl - 2015-ci ildə isə yanvarın 26-da MDU-nun 260 illiyinin qeyd olunduğu zaman Nərgiz Paşayevaya universitetin fəxri profesor adı verilmişdi. Nərgiz xanım bu münasibətlə demişdi: “Mən özümü yalnız öz sahəmin mütəxəssisi deyil, müəllim, təhsilə xidmət edən bir insan hiss edirəm. Moskva Dövlət Universitetinin professoru adı qururla səslənir, cünki qlobal akademik dairələrdə MDU kifayət qədər yüksək yer tutur”.